

Cox sakinlər torpaq sahələrinin harada olduğunu hələ də bilməyirlər. Bu gün kolunu qırıb, daşdan təmizlədiyin, şumlayıb əkdiyin sahəyə, sabah başqası sahib çıxır.

Camaatin xəbəri olmadan, torpaq xəritələri tez-tez dəyişdirilir. Tarixən əkin-biçin sahələri olmuş məhsuldar torpaqlar, bu gün "meşə zolağı" qrif adı altında başqa məqsədlər üçün sakinlərin əllərindən alınır. Şəxsən, kəl-öküz boyunduraqlarında oturub, xışla, kotanla yer şumladığım 40 ha Çürməngəli yayları, Cavanşir Ordusunun telim-məşq yeri olmuş Sərdüz, biçə-nəklili, torpaq xəritəsində "meşə zolağı" kimi göstərilib.

Lakin kənddə gənc ailələrə ev tikmək üçün veriləsi torpaq sahələri yoxdur. Bu da, gənclərin kənddən uzaqlaşmalarına sebəb olur.

Sahiblərinin xəbəri olmadan, bir çox pay torpaqlarının, saxta imzalarla satılması, adı hal alıb. Göz görə-görə, başqasının yurduna göz dikib, ona sahib çıxməq istəyən "kişilər" də peydə olubdur.

70 il vahid ailədə yaradılan vahid heyvandarlıq təsərrüfatı bölüşdürüldə də, ölçüyəgəlməz ədalətsizliklərə yol verilib. Birisinə otlaq sahələrlə birlikdə sürü ilə mal-qara düşdüyü halda, başqasına bir quzu da düşməyib.

Düşünüb ibret almağı bacaranlar, Məscidlerin ALLAHa məxsus olduğunu dərk edirlər. Minbəri 1930-cu illərdə götürülüb taxıl anbarına çevrilmiş Cümə Məscidi, SSRİ-nin süqtuna kimi, ora, heç bir kənd sakini tərefindən anbar binası kimi tanınmayıb. Hamı oranı "meçit" kimi tanıyb. Lakin, milli və islami duygulardan kasad olan cahillər, 110 yaşlı məscidin nəinki bir tarixi abidə kimi dövlət qeydiyyatına götürülməsinə səy göstəriblər, əksinə onu bölünəsi emlaklar siyahısına daxil edib, ALLAH qorxusu duymadan, 18 nəfər arasında pay bölgüsü kimi bölüblər.

Bununla da kifayətlənməyib, bu dəfə məscidi, H.Əliyev fondunun vəsaiti hesabına tikilmiş məktəbin, "yaddan çıxıb" tikilməyən idman zalı etmək fikrinə düşüblər. Giriş qapısına basketbol toru da asıblar.

Hər bir Tircanlıının, hər bir məzunun heysiyətinə toxuna biləcək yaramaz hərəkətlərdən biri də, 90 yaşlı, hələ



cox-cox əsrlər boyu təbiətin kor qüvvələrinə sine gərə biləcək, 13 sinifli, arxitekturalı bir məktəbin, ,məzunu olmuş Azad adlı birisi tərefindən sökülek, daşının Lahicdə satılması, qalmış matrriallarını isə, özünə məxsus obyektlərin tikintisine sərf etməsidir. (Qeyd: tarixi qədimliyini qoruyub saxlamaq üçün, Lahicin mərkəzində mişar daşından istifadəyə icazə verilməyir). Babasının "uşkol"təhsili, atasının, bacı və qardaşlarının, özünün isə orta təhsil aldığı, onların mühəndis,müəllim. həkim, hətta alim olmalarına, ilkin həyat vəsiqəsi verən tarixi bir təhsil ocağının sökülməsinə fərمان vermək üçün, insan hansı qəlbe malik olmalıdır? Sizi bilmirəm, mən bu suala cavab verməkdə acizəm.

Azad bəy, xatırladım ki, ermənilər dən 90 il sonra, onları təkrarlayaraq yenidən uçurduğunuz məktəbin yerində , əvvəller də məktəb binası olubdur. Amma, o, türk qanlı insanlar tərefindən yenidən, yerindəcə bərpa edilmişdir. Hətta, o məktəb binasının fasadına, əreb əlifbası ilə belə bir xatire lövhəsi də vurulubmuş: "Bu binanın yərində əvvəller də məktəb binası olubdur. O 1908-ci ildə inşa edilmiş, 1918-ci ildə isə, ermənilər tərefindən yandırılmışdır". Sonalar lövhə götürülləndür. Öz tarixini məhv edib, başqasına tarix yaranan Azad bəy. incimə, size

bir iradımı da bildirmək istəyirəm. Rəhbərliyiniz altında, doğma kənddən inşa etdirdiiniz məktəb binası da, qonşu Minke və Şəbyan kəndlərindəki 8 illik məktəblər müqayisədə çox cılız görünür.

Onların idman zalları olduğu halda, siz öz kəndinizdəkini "unutmussunuz".

Əvəzində, məscidi idman zalı etmək ideyasını da irəli sürmüsünüz, yoxsa, onun da daşlarına müştəri tapmışınız? Siz, bu hərəkətinizlə, 72 nəfəri bir gündə cəbhələrə göndərən bəbanıza çox bənzəyirsiniz...

Azad bəy, yaxşı olmazdım ki, vəzifənizdən, imkanlarınızdan istifadə edib, təhsil aldiğiniz siniflərə yüngülə el gəzdirib, oranın bir otağını xalça seksi, bir otağını tikiş seksi, diğərlərini barma kümhanaları, böyük zalını idman zalı, həmkəndlilərin üçün xeyir-şər yeri edeydiniz? Evlərdə oturub, işsizlikdən gözləri vol çəkən qızlarımız, gəlinlərimiz də, sizdən məmənun qalardılar, dua edərdilər, necə ki, ruhlarına daim minnətdarlıq edilən Mübarək Məmmədov kimi, Eldar Misir oğlu kimi. Bu insanların rəhbərlik etdikləri müəsisələrin işçilərinin çoxu tircanlılardan ibarət olub.

Orta məktəbi əlaçı şagird kimi (arxası olmadığı üçün "Qızıl medal" verilmədi) , oxuduğu Ali Məktəbi isə, Fərq-

lənmə Diplomu ilə bitirən,16-il Tircan kənd orta məktəbinin direktoru işləmiş, iki dəfə Müəllimlər Qurultayının iştirakçısı, bir çox medallar və fəxri fərmanlar mükafatçısı, "Qabaqcıl mərif xadimi", marif əlaçısı, anadan fiziki cəhətcə qüsurlu doğulan, tək qızlı, birinci dərəcəli əlil, yataq xəstesi, 81 yaşlı, aqsaqqal Ayaz müəllimin dediklərindən:

"Şagirdim olmuş Azad bəyin özbaşnaliyindən hiddətlənərək, eşitdiyim xəbərdən, həmin gün ikinci qızımı da itirdim, həmişəlik olaraq yorğan-döşək düşğünü oldum. Axı, mən o məktəbi üfləye-üfləye bəsləyirdim. Şagirdləri-

Ulu tanrı Tircana sığal çekəndə, ondan öz səxavətini əsirgəməyib. Gözəl coğrafi məkana, təmiz havaya, çoxlu məşəliklərə, bolluca meyvə və gilə-meyvələrə malik olduğu kimi, tərkibcə müxtəlif olan "Soltanlı bulağı". "Bədə", "Qarasu", "Qarabulaq", "Ağbulaq", "Çömçəli", "Kükürdü bulaq", "Novruzbulağı" və s. kimi durna gözlü təbii bulaqlara da malikdir. Amma, bu qədər bulaqlar əhatəsində olan bir kənd, susuzluqdan əziyyət çəkir.

Bir neçə il bundan əvvəl, kənd sakinlərindən bir neçəsi, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın qəbulunda olmuş və kənd-



mə onun tarixi keçmişini danışardım. Aldığım müəllimlik məvacimlə hər il onun dam örtüyünün iki-üç təbəqəsini

dəmirçi-usta Kamandara dəyiştdirədim, rənglətdirədim. Vallah, o məktəbin yüngülə təmirə ehtiyacı vardi. Heyf o məktəbdən!".

Əfsuslar olsun ki, Ayaz müəllimdən başqa, nə onu bu vəzifədə əvəz edən indiki direktor, nə bu məktəbin məzunları olmuş müəllimlər, nə Bələdiyyə, nə icra nümayəndəliyi, bu özbaşnalığı öz münasibətlərini bildirməyib, dəstək verən bir tamaşaçı mövqeyində durmuşlar.

də su təchizatını yaxşılaşdırmaq üçün, ondan köməklik göstərməsini xahiş etmişdir.

Azəri xalqının Büyük Qızı, bu müraciətə müsbət cavab vermiş və müəyyən maliyyə yardımını ayırmışdır. Lakin, naşı və qeyri mütəxəssis adamların gördükleri başdansovdu işlərindən sonra, kənddə su təchizatı nəinki yaxşılaşmış, əksinə böyük probleme çərilişmişdir.

Tələm-tələsik ləğv olunan 110 yaşlı "Hacı Əli" bulağının daş kürəbəndinin yatağı əsasında, əvez olaraq,ucuz, qara, sintetik borularla, suyu qışda do-

nan, yayda qurulan su xətti çəkildi. Az-yarım gələn su, qərəzli halda, müxtəlif ölçülü borularla bölüşdürüldüyündən, kənddə böyük su qitliği yarandı. 17 yaşlı Böyük Vətən Müharibə cəbhələrində tamamlanan müharibə veteranlarından, bir qızını itirmiş Oruc Əsədov kimi, 95 yaşlı Babakışi Fətulayev kimi bir çoxları tamamilə unudular.

Kəndin ətrafindakı digər bulaqlar isə, ayrı-ayrı adamlar və istirahət mərkəzləri tərefindən mənimsemilmişdir. Onlar, ərazisində yerləşdiyi kənd bələdiyyəsinə müəyyən vəsait köçürməli olduqları halda, əksinə, kəndin mal-qarası dərələrdə içməyə su tapmayırlar.

100 illik meyvə bağlarının ağacları, S-80 markalı traktorlara qoşularaq məhv edilmələrindən bir neçə il sonra, intensiv surətdə artan torpaq sürüşməsi, Tircanı növbəti dəfə fəlakətlə üz-üzə qoymuşdur. Hətta, bir çoxlarının evləri, tikililəri ucub, çat vermişdir. Bir neçə il bundan əvvəl baş vermiş bu hadisə zamanı, Möhtərəm Prezidentimiz humanistliyini nümayiş etdirmiş, Tircanlılara sanballı maliyyə yardımını ayırmışdır. Lakin bu yardımımız "Əl əli yuyar, el də üzü formulu" ilə bələşdürüldü.

Qaz çəkilishi zamanı da, analogi hallar baş veribdir. Dənizdə, neft-qaz istehsalının ilk günlərindən çalışan, 55 il bu yolda can qoyan, 2 oktyabr 1997-ci il, "28 May" yatağında baş vermiş vertalyot qəzasında 36 yaşında, oğul qurban verən, əmək veterani, 90 yaşlı Abdulkərim və 85 yaşlı Emka Piriyev cütlükleri, öz adlarını, öz gözləri ilə, qaz çəkiləcək layihə xəritəsində görsələr də, son anda adlarının xəritədən silinmələrinin səbəblərini indi də bilməyirlər. Neçə illərdir ki, taleyin hökmüne buraxılmış bu ahil insanlar, istədikləri qədər odun təpib yandıra bilmədikləri sobanın tüstüsündə, öz aqibətlərinin müsbət həllini gözləyirlər.

(ardı gələn sayımızda)